

Memar-rəssamın yubiley portret

O, ağ-qara çizgilərlə memarlıq abidələrinin, təbiət motivlərinin cəlbediciliyinə böyük sənətkarlıqla nail olub

Cağdaş Azərbaycan incəsənəti təcərrüixinin formallaşmasına layiqli təhfələr vermiş Əməkdar incəsənet xadimi, professor Elturan Avalovun 80 yaşı tamam olur. Onun Azərbaycan sənət məkanında memar-rəssam kimi fəaliyyətini əks etdirən yaradıcılıq nümunələrində ənənə ilə müasirliyin üzvü əlaqəsi duyulmadadır. Elə bu səbəbdən də həmişə tamaşaçı, sərgi salonlarında "Avalov" imzasını soraqlamaqdadır.

Onun yarımsıslıq rəssamlıq ırsını ən müxtəlif mövzulu əsərlər təşkil etse də, onların arasında memarlıq motivləri çoxluq təşkil edir. Belə ki, 1963-cü ildə Azərbaycan Politeknik İnstitutunun memarlıq fakültəsini bitirən Elturan Avalov çox tezlikle bu sahənin elmi tədqiqatı ilə meşğul olmuşdur. Dissertasiya işini Şuşanın memarlığının həsr etmesi, həm də gənc alimin "Qafqazın konservatoriyası" kimi tanınan şəhərin universitet tarixi-memarlıq abidələrinə sonsuz marağını şərtləndirmişdir. Onun hələ gənclik illərində "Şuşa şəhərinin memarlığı" və onun tarixi simasının qorunması" mövzusunda yazdığı və 1973-cü ildə müdafiə etdiyi dissertasiya işində "Qarabağın incisi"nə maraq və məhəbbət sonrakı illərdə yaradılacaq coxşayı qrafik işlərin əsas leytmotivinə çevrilmişdir.


Əlavə edək ki, memar - rəssamın şəhərə sonsuz sevgisinin kökündə həm də anası Məhbubə xanımın əslən Şuşadan olması dururdu. Bir yaşıdan başlayaraq ömrünün müxtəlif illərini Şuşada keçirən və buranın hər məhəlləsinə bələd olan E.Avalov sonralar, əslində özünün uşaqlıq və gənclik dövründə yaddaşına hopan təəssüratlarına bədii tutum vermişdir. Onun "şəhər-qala"nın memarlıq incilərinə yaradıcı memar-rəssam münasibetindən, Şuşanın cəlbediciliyi və ecazkarlığı ilk baxışdan duylanın "memarlıq salhəməsi" yaranmışdır.

Şəhərin iyirmiye qədər məhəlləsində yerləşən və milli memarlıq ənənələrimiz əsasında ucaldılan orijinal bicimli tikililər, Şuşanın və etrafının gözoxşayan güşələri, o cümlədən Cıdır düzü, Daşaltı, "Xəzinə qala" mağarası və digər təbii gözəllik qaynaqları onlarla üz-üzə, göz-gözə qalan memar-rəssamın heyət qaynağına çevrilmişdir. Göründüklerini rəng və cizgilərlə ifadə edən Eltu-

ran Avalov, həm də yüksək inşa sənətkarlığının ifadəsi olan şəhər tikililərinin rakurs rəngarəngliyi və bədii münasibət özünməxsusluğu ilə cəlbedici görüntülərini yarada bilmişdir.

E.Avalovun "Şuşa" adlı qrafik silsiləsi qısa zaman distansiyasından belə tarixi mahiyyət daşıdığını təsdiqləmişdir. Çünkü şəhərin 1992-ci ilin 8 mayında işğalından sonra burada əvvəller rəsmi qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənet abidəsinin təleyindən tam xəbərimiz yoxdur. İndiki halda isə memar-rəssamın ərsəyə getirdiyi bu qrafika nümunələri duyulسا dərəcədə bədiləşdirilməsinə baxmayaraq, özündə həmin tikililərin orijinal forma-biçimində hifz olunan şəxşirdici estetik tutumu və dövrün tarixini yaşatmaqdadır. Pənahəli xanın qəsri (XVIII əsr), Gəncə qapısı (1750-1770-ci illər), Qara Böyükxanımın qəsri (XVIII əsrin ikinci yarısı), İbrahim Xəlil xanın qəsri, Xan sarayı, Saatlı məscidi, Mehmandarovların mülkü (XVIII əsr), Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər Ağa məscidi (XVIII - XIX əsrlər), Xurşudbanu Nətəvanın evi (XIX əsr), "Xan qızı"nın tikdirdiyi karavansara (XIX əsr), Xan qızı bulağı (XIX əsrin ortaları), Molla Pənah Vaqifin məqbərəsi (1982-ci il) vurğuladığımız bədii-estetik məziyyətləri özündə yaşıdan abidələrdən dir.

Çox vaxt sənətkarlarımızın zamanında yaşadıqları dövrə "bədii güzgü" tutmaqdə gecikmələrinin qarşılığında Elturan Avalovun ağ-qara cizgilərdən "boyulan" əsərlərini həm də onun yaradıcı-vətəndaş mövqeyinin nümayishi saymaq olar. Rəssamın Şuşa ünvanlı lövhələrində tarixiliklə bədiliyin uğurlu sintezinin mövcudluğu yegan ki, silsi-




lənin əhəmiyyətini artırın amillərdəndir. Odur ki, tamaşaçı onların hər biri ilə üz-üzə, göz-gözə qalandı təkcə milli memarlarımızın yaradıcı texəyyüllüne heyranlığını ifade etməyib, həm də daşlarda hifz olunan bənzərsiz gözəlli dərindən duymaqla, yaddaqalan biçimdə bədiləşdirməyə nail olan rəssamin sənətkarlığını yüksək dəyərləndirir.

Sayı 50-yə çatan və tuş-pero texnikasında ərsəyə getirilən bu qrafik lövhələrdə Elturan Avalov dəst-xətti və ifadə üslubu kifayət qədər duyulandır. Hər bir motivi qeyriadi cizgi improviseləri ilə gerçəkləşdirən

rəssam müxtəlif formalı cizgilərlə sözün əsl mənasında "daşlaşmış poetika" kimi qəbul olunan milli memarlıq tikililərinə duyğulandırıcı estetik tutum bəxş etmişdir. Onun "Yuxarı Gövhər ağa məscidi" əsəri bunun əyanı nümunəsidir. Burada günəşin şüalarının qarşısını almağa çalışan buludların, minarələri səmaya ucalan məscidin, meydandan mərkəzinə yaraşış verən daş bulağın və bütün bu gözəlliye rəng qatın yaşlılığın bədii şərhində müəllifin nümayiş etdirdiyi sənətkarlıq-qrafik ustalıq şəsirdicidir...

Eyni estetik təəssüratı onun böyük şövqle yaratdığı "Zöhrabbəyovların evi", "Gəncə qapısı", "Mehmandarovların evi", "Çuxur məhəllə", "Xan evi", "Bəstəkar Üzeyir Hacıbəylinin evi", "Mamayı məhəlli", "Şeytan bazarı", "Xan qızı Natəva-



nın evi" və b. əsərlərindən də almaq mümkündür.

Ağ-qara cizgilərlə memarlıq abidələrinin ve onların ayrı-ayrı elementlərinin, təbiət motivlərinin, müxtəlif formalı ağacların daşıdığı estetik qaynağı üzə çıxarmaq, onun cəlbediciliyinə nail olmaq nə qədər çətin olsa da, Elturan Avalov bunu çox sənətkarlıqla heyata keçirmişdir. "Zöhrabbəyovların evi", "Çuxur məhəllə", "Mehmandarovların evi", "Saatlı məhəlləsinin məscidi" və "Çuxur məhəllə meydani" əsərlərindəki ağacların təqdimatındakı şəxşirdici rəngarənglik kimi, "Gəncə qapısı", "Xan Şuşinskiyin evi", "Mirçanlı məhəlləsi", "Aşağı Gövhər ağa məscidi", "Xan evi" lövhələrində müxtəlif formalı daşlardan "boyulan" gözəlli qabarğı və yaddaqalandır.

Bütün yaradıcılığı boyu memalıqla yanaşı, digər janr və motivlərə müraciət edən Elturan Avalov mənzərə, karikatura və süjetli kompozisiya sahəsində də bir-birindən maraqlı əsərlər yaratmışdır. Onun monotipiya texnikasında çəkdiyi mənzərələr bədii tutumunun qeyri-adiliyi ilə seçilir. Rəngin ovqat yaratmaq gücündən istifadə edən müəllif, güclü estetik təsire malik əsərlər ərsəyə getirmişdir. Azərbaycan Karikaturaçılar Birliyinin üzvü olan memar-rəssamın həyat hadisələrinə və müasirlərinə təqib-i-yumorlu münasibəti yüksək qrafik icra mədəniyyəti ilə seçilir.

Rəssamın dahi Üzeyir Hacıbəyli yaradıcılığı ilə bağlı əsərləri də bədii ifadə tərzinin

orijinallığına görə diqqət çekir. Onun müxtəlif operettalara münasibətdən sonra, sözün əsl mənasında, kifayət qədər cəlbedici və maraqlı görünə biləcək koloritli obrazlar qalereyası yaranmışdır. Qrotesk və ironiyanın əsik olmadığı bu obrazlarda müəllifin, onların hər birinin şəxsiyyətdən və peşəsindən qaynaqlanan səciyyəvi xüsusiyyətləri yaddaqalınan biçimdə bədiləşdirməsi duylu maqdadır. Onun "O olmasın, bu olsun" operettasına çəkdiyi "Məşədi ibad", "Hamamın yiyəsi", "Qənd satan", "Meyvə satan", "Hambal", "Sənəm", "Güzgü qarşısında", "Alverçi", "Bərbər", "Qoçuqlar", "Gülñaz", "Həsən bəy", "Milletperəst", "Qəzətçi", "Rüstəm bəy", "Səhəb satan", "Sərvər", "Məşədi Qəzənfər", "Alma satan" və s.əsərlərində vurğuladığımız bədii-psixoloji məziyyətləri görmek mümkündür.

E.Avalovun "Arşın mal alan" a həsr olmuş rəsmlərində də yuxarıda haqqında söz açdığımız əsərlərle səslişən bədii-estetik məziyyətləri görmək mümkündür. "Əsgər və Veli", "Soltan bəy və Cahan xala", "Əsgər və Veli şəhərə", "Əsgərin ariyasi" və digər qrafik rəsmlər bu qəbildəndir. Onları səciyyələndirən bədii şərtlik, həm də obrazların xarakterinin açılmasına yönəldiyindən, təsvirlər dəha da cəlbedici görünürərlər.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində "Təsviri incəsənet" kafedrasının müdürü vəzifəsində çalışan Elturan Avalov gözəlliyi duymaq və onu bədiləşdirmək sevgisini bu gün də yaşatmaqdadır. Onun yaradıldığı yeni-yeni əsərlər də bunu təsdiqləyir...

Ziyadən Əliyev,
Əməkdar incəsənet xadimi,
professor

ELAN

Bakı şəhəri Binəqədi rayon sakini Bağırov Zahid Həbib oğluna məxsus 90 SU 618 nömrə nişanlı MITSUBISHI L200 PİKAP markalı AC N864221 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdiyi üçün etibarsız hesab olunur.

* * *

Zaqatala rayon Ziliban kəndində yerləşən Mehdiyev Əhməd Mehdi oğluna məxsus A N060363 nömrəli 842.71 kv.m torpaq sahəsinin planı və ölçüsü itdiyi üçün etibarsız hesab olunur.

